

2 aprel 2016-cı il tarixindən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə və mülki obyektlərə qarşı silahlı hücumlarının nəticələrinə dair məlumat

(18 aprel 2016-cı il tarixinə olan məlumat)

S/n		Cəmi	o cümlədən				
			Ağdam	Tərtər	Goranboy	Füzuli	Ağca-bədi
1.	Mərmii düşmüş yaşayış məntəqələrinin sayı	34	16	9	5	1	3
2.	Düşmüş mərmilərin sayı	95	65	15	7	1	7
3.	Həlak olmuş mülki şəxslər	4	1	3	-	-	-
4.	Yaralanmış mülki şəxslər	26	10	8	6	1	1
5.	Ziyan dəymiş tikililər, o cümlədən	353	98	170	85	-	-
	- Yaşayış evləri, onlardan	314	72	163	79	-	-
	tamamilə dağıdılmış evlər	14	5 (Evoğlu -2, Qərvənd -1, Sarıcalı -1, Üçoğlan -1)	-	9 (Tap Qaraqoyunlu)	-	-
	ciddi ziyan dəymiş evlər	25	-	25 (Tərtər şəhəri -3, Şıxarx qəsəbəsi -4, Qapanlı -12, Yuxarı Qaradağlı -3, Azad Qaraqoyunlu -1, Düyərli -1 Qaraağacı -1)	-	-	-
	ziyan dəymiş evlər	275	67	138	70	-	-
	- Qeyri-yaşayış obyektləri	13 (3 tam orta məktəb, 3 uşaq bağçası, 2 tibb məntəqəsi, 1 mədəniyyət evi, 1 icra nümayəndəliyi binası, 3 iaşə obyektı)	4 (1 tam orta məktəb (Sarıcalı), 1 uşaq bağçası (Sarıcalı), 1 icra nümayəndəliyi binası (Əfətli), 1 mağaza (Sarıcalı))	5 (2 tam orta məktəb (Qaraağacı, Qapanlı), 2 tibb məntəqəsi (Yuxarı Qapanlı, Qapanlı), 1 uşaq bağçası (Qazyan))	4 (1 mədəniyyət evi, 1 uşaq bağçası (Tap Qaraqoyunlu), 2 iaşə obyektı (Zeyvə, Tap Qaraqoyunlu))	-	-
	- Yardımçı tikililər	26	22	2	2	-	-
6.	Tələf olmuş mal-qara	290	110	120	60	-	-
7.	Ziyan dəymiş əkin sahələri, ha	208 ha taxıl, 28 ha çuğundur	-	208 ha taxıl (Qaraağacı - 100 ha, Yuxarı Qaradağlı - 50 ha, Şıxarx - 30 ha,	-	-	-

				Hüsənli - 28 ha), 28 ha çuğundur (Hüsənli)			
8.	Ziyan dəymiş elektrik təsərrüfatı	- 3 kənddə 3 yarımstansiya, - 9 kənddə 30 ədəd transformator, - 14 kənddə 357 elektrik dirəyi, 297 travers, 1084 izolyator, 49 sayğac, 3 km kabel, 41,7 km naqıl	1 yarımstansiya, 2 transformator, 60 elektrik dirəyi (Evoğlu kəndi)	2 yarımstansiya (İsmayılbəyli və Dəmirçilər), 8 transformator 3 kənddə), 137 elektrik dirəyi (12 kənddə), 137 travers, 288 izolyator, 49 sayğac, 20,8 km naqıl, 3 km kabel	20 ədəd transformator, 56 ədəd 10 kv-luq dayaq, 104 ədəd 0,4 kv-luq dayaq, (5 kənddə), 20,9 km naqıl, 796 ədəd izolyator, 160 ədəd travers (Tap Qaraqoyunlu)	-	-
9.	Ziyan dəymiş su təsərrüfatı	8 kənddə 15 ədəd subartezian quyusu, 3 kənddə su çənləri və su xətləri	-	14 ədəd subartezian quyusu (7 kənddə), Qapanlı və Qaradağlıda su çənləri və su xətləri	1 ədəd subartezian quyusu, 1650 metr su xətti (Tap Qaraqoyunlu)	-	-
10.	Ziyan dəymiş qaz xətləri	- 5 kənddə qaz xətləri, - 1 kənddə 15 ədəd qaz sayğacı	-	Qapanlı Düyərli, Köçərli, Qaradağlı, Qaynaq kəndlərində qaz xətləri	15 ədəd qaz sayğacı (Tap Qaraqoyunlu)	-	-
11.	Ziyan dəymiş rabitə təsərrüfatı	- 7 kənddə 9560 metr kabel, 320 metr naqıl, 17 ədəd rabitə dirəyi	-	7780 metr kabel (Yuxarı Qaradağlı, Qaraağacı, Qazyan), 10 ədəd telefon dirəyi	1100 metr kabel, 7 ədəd telefon dirəyi, (Tap Qaraqoyunlu), 320 metr naqıl (Zeyvə), 680 m kabel (Qarqucaq, Hacallı)	-	-
12.	Ziyan dəymiş yol təsərrüfatı	Tap Qaraqoyunlu-Naftalan avtomobil yolunun 4 km hissəsi yararsız hala düşmüşdür		Qapanlıda 3 km-lik kənd daxili avtomobil yolu hamarlanmışdır.	Tap Qaraqoyunlu-Naftalan avtomobil yolunun 4 km hissəsi yararsız hala düşmüşdür	-	-